

İlham Əliyev və Mehriban Əliyeva "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər.

Adətən xəber verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və Birinci vitse-prezidente Mərkəzədə yadigarlış şərait barədə məlumat verib.

Bildirilib ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbeli yeni binasında aviasiya məkanı, klassik Nyuton, usaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriysi, "3D hologram", VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya realilləri gələcəkdə yüksəkxitəsli mütəxəssislərin yetişməsi üçün təhsil karşısındada bir çox müümüyəzəfləri gəverir.

Heyatın bütün sahalarında işlərin yeni dünya düzənlinə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək məqsədi olmalıdır, biliq təcrübəsi tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yeni, bu günün mənzurları müasir tələblərə cavab verən, emək bazarında özünən doğuldan şəxslər olmalıdır. Elə bu məqsədə de Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondundan destəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib.

STEAM - elm, texnologiya, mühəndislik, inceşənət və riyaziyyatın birləşməsi neticesində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanamasıdır.

Həzirdə özümüz bir sənəd məktəblərində STEAM otaqları ve mərkəzləri fealiyyət göstərir.

Diqqət qətlərlər, ki, "STEAM Azərbaycan" layihəsinin dava-mı olan "STEAM İnnovasiya Mərkəzi"nin fealiyyəti orta məktəblərə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqliyən.

Bu Mərkəz mərəcədən edən müxtəlif yaş kateqoriyalarından olan məktəblər və telebər XXI-əsri bacarıklarını - kreativliyi, eməkdaşlığın inkişaf etdirilmesini, müxtəlif programlaşdırma dillərinin tətbiq etməsini müsələk İKT avadanlıqlarından istifadə qabiliyyətlərinin yüksəldəcəkdir. Usaqlar real həyat problemləri ilə çərçivəsində, STEAM metodu vasitəsilə onun rəhahlılığını uyğun həlli yollarını tapmağı çalışıclar və yaradıcı yanışmalarını nümayiş etdirməklər.

Məlumat verilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməye həvəsliyəndəməkdir. STEAM tədris üsulu müasir dövrə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətini nümayiş etdirməklər.

Bele ki, usaqlar bu metod vasitəsilə elmın digər sahalarını ile yanaşı, beyninən məhsulunu ortaya qoya biləcək, geleceyin mütəxəssislərini kimi yetişcək və ölkənin inkişafına töhfələrini verecekler.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdən elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər sahəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına gətirənilən diqqətin və verilən əhəmiyyətini eyani təzahürür.

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkışaf Mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkışaf Mərkəzində əsaslı təmir və bərpədən sonra yaradılan şəraitin təşəvvüsünü təsdiq etdilər.

Adətən xəber verir ki, elm və təhsil naziri Emin Əmrullayev Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və Birinci xanımı məlumat verib.

Bildirilib ki, 1937-ci ilde Bakıda S. Velyaxlı küçəsi 3 ünvanında yerləşən Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd usaqların asudə vaxtını səmərəli və məqsədələyin təşkil etmək, onların biliq, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdən karibəyinin tətbiqinə işinən inşaqlarla praktiki və metodiki kömək göstərməkən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradılıcılıq, bedii tərbiyə, təsvir sənəti, fiziki tərbiyə üzrə dərənekler fealiyyət göstərib. 1946-ci ilde sarayda xoreoqrafiya, xalq çalğı aletləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahni və rəqs ansambları yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün "Cücelərim" mahnısını yazıb. Mehz bu sabəbdən 1959-cu ilde kollektiv "Cücelərim" adlanırdı.

Təqribən 15 il sonra -1961-ci ilin aprelində dönyanın ilk kosmonavtının ümumiyyətindən qara yarışa yuxarıda yürüyüb. Azərbaycan Respublikası Nazirliyi Respublika Ekooloji Tərbiyə və Təcərcümə Mərkəzi, Respublikası Gənclər Turistlər və Dövlət Mərkəzi və Tofiq Əsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birəhdələrə onların bazasında Uşaq-Gənclər İnkışaf Mərkəzi yaradılıb, bu l illə ona publik hüquq şəxs statusu verilib.

Fealiyyəti dövründə minlərlə gencin müxtəlif ixtisaslaşdırılmış formalasmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ilde əsaslı təmir edilib.

İstifadəyə verildikdən sonra Mərkəzə rəqs, musiqi aletləri, vokal, sağlam heyət terbiyi, teatr, rəssamlıq, xarici diller, intellektual inkişaf, elm və texnologiya, ekolub, psixologiya, kulinarlığı və turizm istiqamətləri üzrə 44 dərəmək təşkil olub. Həmin dərəmək 1500 nəfərdənək şagirdin möşəqləri nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoziçi çalışacaq.

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpəsi Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalasmasında göstərdikləri diqqət və qayğının dəha bir nümunəsidir.

Laçın yolu ilə silah dasınır



Azərbaycan tərəfi Ermənistən azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkilde pozulmasına cavab olaraq, "irqi ayrı-seçkiliyin bütün formalarının leğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD), çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə inkişaf müraciətini təqdim edib.

Bu barədə Adət.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Müraciətə deyilir:

"Xüsusilə, Ermənistən 2021-ci ilden başlayaraq Azərbaycan ərazisində minalar və evlərə mina tələlər yerləşdirmək də davam etdirildi. 2021-ci il Ermənistən istehsalı 2700-dən çox mina aşkar olunub.

Minaların təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

Bundan əlavə, Ermənistən bu minaların təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

Minənki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycan hələ de əldə olunmasına sadıq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır.

Cəmi üç həftə evvel Kəlbəcər rayonunda minanın parlaması neticəsində 7 azərbaycanlı, o cümlədən biri işlərində iştirak etdi.

Şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

Bundan əlavə, Ermənistən bu minaların təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

İndi azərbaycanlı şəhərin əsaslı təmizləməsi istiqamətində Ermənistən dərhal lazımi addımlar atması, məlki araziləri mina və digər partlayıcı maddələrlə hədəfə alıbmama və bu xüsusda Laçın yoluñdan istifadəyən döndürməsi məqsədilə Beynəlxalq Ədəlet Məhkəməsinə müraciət edib.

ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA... (Abdal-Gülaklı Şakirin xatirəsinə)

Masını doqquzda saxladı, düşüb daravazanı ağız heyətə salmağa erindi. Kəndde birçə ilər aqış idi, hərdən de erincək-erincək hüründür ki, həyt sahibsiz deyil. Amma Abdal tərəfdən it ne teher böğazını crirdi, ele bili bütün günü yalsız qalmışdı. Maşından düşəndə onun köpəyi de bir-iki ağız erincək-erincək hürdü, qonşunun qancısı da onun itinə hay verdi. Amma gördü cavab gəlmədi, susdu.

Maşın qarmonu götürüb girdi heyətə. Qurdbasar da, köpəyin adını laqla Qurdbasar qoymuşdu, mağrinin biriyydi, geldi ayaqlarına başın sərtləb yaltaqlandı. Həc vaxt köpəyi bağlamadı. Həm de neyi vardi ki, gelip apardıylar.

Həmi yatmışdı. Amma televizor açıq idi, ne işe həməski kimi mənasız bir veriliş gedirdi, səndürdü. Neece yorulmuşdusa soyunmağa erindi. Elə paltarı-paltarı uzandı divana. Bir tərəfdən yorğunluq, bir tərəfdən əkinin təsiri, elə o daqiqə das kimi düşdü.

Son zamanlar toyalar da şiti çıxmışdı, da-di-duzu qəcmişdi. Arvadlar kimi dikkədan tufli geyimlərə gedərlər ortadan çıxmırı. Tərəfənlərindən çıxanacan oynayırdılar, əslində bu oynamaq dəyildi, başı kəsilmək xoruz kimi atılıb-düşürdürlər. Hərisi de cibindən bir beşlik çoxarib boyun-boğazlarının terini silir, sonra da atırdılar aşıqların qabağına. Tez-tez de havanı deyisidirlər. Əslində bu havaların heç birini de tutu bilmirdilər. Elə nağaranın ritmine atılıb-düşürdürlər.

Əvvellər toy elə toy idı - dəmiyən-dəstgahıyan, səliqə-səhmanıyan. Pədəşə fərraşəm edərdi ki, filankesi çək ortaya. Ferraş da hemin kəsin ayağına bir-iki çubucuk çəkib getirdi.

- Toya gec gəldiyin üçün cərimənərsen, get cəriməni yazardı.

Həmin kəs de gedib dəftəre cəriməsini yazardırdı, qızımızı stolun üstündəki noğuldandan birini götürüb atdırı ağızına.

Sonra pədəşən ikinci əmrini verdi:

- Ferraş, indi onu apar aşıqların yanına, həvasını desin.

Ferraş da hemin kəsin ayağına yene bir-iki çubucuk çəkib getirdi aşıqların önnəne. O da üzden-bəşən atırdı stolun üstünü:

- Bir Sev meni çalın, - üzünü tuturdu xanendeysə - arada bir seghəd gedərsən.

Aşıqlar başlıyarlardı. O da gedib xanımını rəqəsə dəvet edərdi, ikisi səzərdi, başqaşının oyuna girməsi ayıb sayıldı. Yalnız özləri kimi məsəvət ətsərlər, hemin adamı çıxarı ortaya. Bir mahni da çəkerdi altı-yeddi daqiqə.

İndi hamı tökölür ortalığı. Aşıqlar yorulub əldən düşürdülər, ortadakları isə xoç.

Bu gün onunku getirməmişdi. Genbalq gedərlərden biri havanı yarımcıq saxlayıb demisdi:

- Qaqa, pis çılmarsın, amma qarmonun hədən keçi kimi meleyir.

Şakirə belə söz? Özünü saxlaya bilməmişdi:

- Qaqa, yaziq qarmon neyəsin? O oturan yerde səni oturtsam, öküz kimi böyürəsen.

Rəmzi olmasa myənidin atacaqdılarsı, Rəmzi girdi araya, genbalq gedərlər Rəmisenən qoxub geri çekildilər.

Həttə biri onu hədələdi:

- Eyi yox, qalsın qulluğunda. Rəmzi hemi-şənən yanında olmayıağın ha.

Sona toy sahibi gəldi, o da cavamlara töpindi:

- Sehərəcanın başına heyvan kimi beşlik testiyyərəm, redd olun bayra.

Toydan çıxanda qorxdu ki, yolda qabağını kəsərlər, amma yaşıx qırtardı.

Yuxudan durunda gün göntortaya doğru imækleyirdi, Əl-üzünə yudu. Arvad deyinə-deyin qaya getirdi:

- Zəhərənəssən?

Tərəs-tərə arvada baxdı, amma bir söz demidi. Çünki söz futlyarın içindəydi. Getirib futlyarı qoysi stolun üstə və qapı. Futlyar sözə döyüdü. Arvad qalaqlanmış, ezik-üzküçüklləri, beşlikləri, onluqları görənde, hətta iyirmi beşliklər de vardi, elə bəl günortaya doğru imækleyen gün döñən günzőndən boylandı:

- Uyya, Şakir, saa qurban olun.

- Bayaxdan zəher yedirdiñin..?

- Qəlet edidim dədəmə.

Şakir əlinin daliyə pulları sığallayıb ezik-üzküçük döñəndi, sonra sayımağa başladı.

Ömründə heç bir toydan bu qəder pulla qaytmamışdı. Alınen üç-dörd aylıq xəci vardi

fatulyarda. Üçlük-beşliklərdən sayıb iki yüz manat verdi arvada:

- Sabax gedərkən bazara, usaxlara əyin-baş almağa. Sən de özünə bir şey alırsan. Qalanı-nı qoy bir yerə.

- Şakir...

- Nədi az?

- Bir söz demək istiyirəm, hirsənməzsən?

- De dana,

- Deynən dədəmin o qurbətdəki goru hirs-

dənmeməyəm.

Şakirin dədəsinin gorunun yerini bilən yox idi, hərdən Mozdok tərəflərde idi.

- Dədəmin goru haqqı, sarsaq söz olmasa hirsənməyəm.

- Camaat gedir Tiflis, İrevan, gezir, həle Kislovodskini demirəm. Tiflis, İrevan cəhənəm, bəs, sen məni havaxt Bakıya aparas-

san?

- Ağdamda dərdine dərman tapılmayanda.

Bu vaxt həyətdən səsliyərlər:

- Şakir emi, ay Şakir em!

Cıxıdı bayıra, Market Velişin oğlu idi.

- Nədi, e?

- Qaşaq deyir dükənan işıqları yanır.

- Get golirem.

Sallana-sallana getdi dükəna tərəf.

Bu dükanı başqa kənd dükanlarından fərdi-

li. Məsədən qızılardan çıxanacan oynayırdılar, əslində bu oynamaq dəyildi, başı kəsilmək xoruz kimi atılıb-düşürdürlər. Hərisi de cibindən bir beşlik çoxarib boyun-boğazlarının terini silir, sonra da atırdılar aşıqların qabağına. Tez-tez de havanı deyisidirlər. Elə nağaranın ritmine atılıb-düşürdürlər.

Əvvellər toy elə toy idı - dəmiyən-dəstgahıyan, səliqə-səhmanıyan. Pədəşə fərraşəm edərdi ki, filankesi çək ortaya. Ferraş da hemin kəsin ayağına bir-iki çubucuk çəkib getirdi.

- Toya gec gəldiyin üçün cərimənərsen, get cəriməni yazardı.

Həmin kəs de gedib dəftəre cəriməsini yazardırdı, qızımızı stolun üstündəki noğuldandan birini götürüb atdırı ağızına.

Sonra pədəşən ikinci əmrini verdi:

- Ferraş, indi onu apar aşıqların yanına, həvasını desin.

Ferraş da hemin kəsin ayağına yene bir-iki çubucuk çəkib getirdi aşıqların önnəne. O da üzden-bəşən atırdı stolun üstünü:

- Bir Sev meni çalın, - üzünü tuturdu xanendeysə - arada bir seghəd gedərsən.

Aşıqlar başlıyarlardı. O da gedib xanımını rəqəsə dəvet edərdi, ikisi səzərdi, başqaşının oyuna girməsi ayıb sayıldı. Yalnız özləri kimi məsəvət ətsərlər, hemin adamı çıxarı ortaya. Bir mahni da çəkerdi altı-yeddi daqiqə.

İndi hamı tökölür ortalığı. Aşıqlar yorulub əldən düşürdülər, ortadakları isə xoç.

Bu gün onunku getirməmişdi. Genbalq gedərlərden biri havanı yarımcıq saxlayıb demisdi:

- Qaqa, pis çılmarsın, amma qarmonun hədən keçi kimi meleyir.

Şakirə belə söz? Özünü saxlaya bilməmişdi:

- Qaqa, yaziq qarmon neyəsin? O oturan yerde səni oturtsam, öküz kimi böyürəsen.

Rəmzi olmasa myənidin atacaqdılarsı, Rəmzi girdi araya, genbalq gedərlər Rəmisenən qoxub geri çekildilər.

Həttə biri onu hədələdi:

- Eyi yox, qalsın qulluğunda. Rəmzi hemi-şənən yanında olmayıağın ha.

Sona toy sahibi gəldi, o da cavamlara töpindi:

- Sehərəcanın başına heyvan kimi beşlik testiyyərəm, redd olun bayra.

Toydan çıxanda qorxdu ki, yolda qabağını kəsərlər, amma yaşıx qırtardı.

Yuxudan durunda gün göntortaya doğru imækleyirdi, Əl-üzünə yudu. Arvad deyinə-deyin qaya getirdi:

- Zəhərənəssən?

Tərəs-tərə arvada baxdı, amma bir söz demidi. Çünki söz futlyarın içindəydi. Getirib futlyarı qoysi stolun üstə və qapı. Futlyar sözə döyüdü. Arvad qalaqlanmış, ezik-üzküçüklləri, beşlikləri, onluqları görənde, hətta iyirmi beşliklər de vardi, elə bəl günortaya doğru imækleyen gün döñən günzőndən boylandı:

- Uyya, Şakir, saa qurban olun.

- Bayaxdan zəher yedirdiñin..?

- Qəlet edidim dədəmə.

Şakir əlinin daliyə pulları sığallayıb ezik-üzküçük döñəndi, sonra sayımağa başladı.

Ömründə heç bir toydan bu qəder pulla qaytmamışdı. Alınen üç-dörd aylıq xəci vardi

podu örtüb mühərriki söndürdü:

- O, bu şəhəre gedib çıxa bilməz, sveçanın iki yanına.

Düzelər - sonra üzünə tutdu Market Velişin oğluna:- O, nemesin oğlu, aña aça-

ları, get menim masınım getir.

Uşaq getdi masını getirməyə.

Market Veliş çay süzdü.

Şakir:

- Nədi az?

- Bir söz demək istiyirəm, hirsənməzsən?

- De dana,

- Deynən dədəmin o qurbətdəki goru hirs-

dənmeməyəm.

Şakirin dədəsinin gorunun yerini bilən yox idi, hərdən Mozdok tərəflərde idi.

- Dədəmin goru haqqı, sarsaq söz olmasa hirsənməyəm.

- Camaat gedir Tiflis, İrevan, gezir, həle Kislovodskini demirəm. Tiflis, İrevan cəhənəm, bəs, sen məni havaxt Bakıya aparas-

san?

- Ağdamda dərdine dərman tapılmayanda.

Bu vaxt həyətdən səsliyərlər:

- Şakir emi, ay Şakir em!

Cıxıdı bayıra, Market Velişin oğlu idi.

- Nədi, e?

- Sizinklər de qismət olsun. Şakacan, ge-

rək qardaş oğlunun toyunu özün aparasan.

Bir xahişin var, saa canım qurban, gərək Re-

mişidən getirəsən. San ol, hər şey yaxşı ola-

cəq. Şabəsə də sizin.

- San Nairinə getir, bəlkə onun havasına Re-

mış gəl.

Katibi güləmk tutdu:

- Budey, sözünən üzstəne çıxdı. Saxla maş-

ni.

Sürűcü maşını Şakirin yanında saxladı. Ka-

tib de maşından düşdü, qonaqları da.

Şakir yaxınlaşdı evvel Katiblə, sonra qona-

</div

